



ZAKİR BAYRAMLI

KÖNLÜM YAŞAMAQ İSTƏYİR

Ay mənim sevdalı, nəğməli könlüm,
Əbhəsdır həyatda qalmaq istəyin.
Kimsəyər göz yumub, yan keçmir ölüm,
Tanrı qədərinə verir dəstəyin.

Ömrün qürub çağrı, toran vaxtıdır,
Ruhum mələklərdən xəbor gözləyir.
Yaşının yorulan, duran vaxtıdır,
Tənim ehtiyatla, yavaş gəz deyir.

Ötüb çal-çağırlı, xürrəm illərim,
Yüngül, qıvrıq idim, "ağırlaşmışım".
Gurlamır şəlaləm, coşmur sellərim,
Şığınib məcrama, fağrışmışım.

İskəndər dolaşdı, gəzdilər dənyanı,
"Zəmzəm" in sərrini aça bilmədi.
Hirsindən tapdadı, əzdi dənyanı,
Ölüməndən yayınub, qaça bilmədi.

Əlbəttə, şirindir, gözəldir həyat,
Yaşamaq əbədi olsa, lap əla.
Bu, adı xəyaldır, arzudur heyhat,
Xəyallar gerçəyə bənzəmir, əsla.

Ay mənim yaşamaq istəyən könlüm,
Ruhum heç istəməz itirsin səni.
Mənə bu həyatda qal deyən könlüm,
Tanrı istəyinə yetirsin səni.

DÜNYA VƏ MƏN

"Yol" başladım bir anannın bətnindən,
Gəlib çıxdım dünya adlı məkana.
Agah oldum bu "əsərin mətni"ndən,
Qədəm qoydum yetmək üçün ərkana.

Dünya məni sakin etdi özünə,
Məndən əvvəl gələnlərə qarışdım.
Qulaq asdim, əməl etdim sözünə,
Nizamını pozmamağa çalışdım.

Uşaq ikən anam tutdu qolumdan,
Yeniyetmə vaxtı özüm dikəldim.
Gəncliyimi azdurmadım yolundan,
Aydan-aya, ildən-ilə yüksəldim.

Tez öyrəndim mən dünyanın "dərsi"ni,
Hər tövründə, hər cövründə alışdım.
Yaşamadım xoş günlərin tərsini,
Günlərimdən zövq almağa çalışdım.

Mən ömrümü bənd etmədim kədərə,
Çox niskili həyatımdan itirdim.
Qismətimi razı saldım qədərə,
Niyətimi mənzilinə yetirdim.

Dünya fani, vəfəsizdir, - deyirlər,
Tərk etmək də istəmirlər dünyanı.
Nemətimi, sərvətini yeyirlər,
Görən varmı bu dünyadan doyantı?

Dünya mənim dünyam deyil, bilişəm,
Cəmi yetmiş kiloluğam yükündə.
Mən dünyadan necə gedim, bilmirəm,
Yetmiş ildir köç salmışam mülkündə.

TƏBİƏT ETÜDLƏRİ

O dağ sənin, bu dağ mənim, gəl gəzək,
Yamaclardan yovşan yiğaq, gül üzək.
Qayalarda dirnaq tökək, diz əzək,
Dolam-dolam dağ belinə hayvanaq.
Dolaylardan zirvələrə boyvanaq.

Ana südü, dağ çiçəyi məlhəmdir,
Buz bulaqlar "zəm-zəm" suyla bahəmdir,

Əzəl gündən dağla insan məhrəmdir,
Qorxutmasın səni yalçın qayalar.
Hamarlanıb bizi pillə olarlar.

Qayalar boz, sərt üzüdür dağların,
Zirvələrdə ərimi yox aq qarın.
Qayğısı, həm baxımı var bağların,
Baxımsız bağ bir gün dönüb dağ olar.
Verməz barın, üzümüzə aq olar.

Hər an isti, mülayimdir aranlar,
Qızımar yayda sərinlikdir ormanlar.
Təbi təmiz təbiətdir olanlar,
Yaylağı da, qışlağı da bizimdir.
Hansi səmtə yol götürsək izindir.

O düz sənin, bu düz mənim, qaçısaq,
At oynadaq, cıdır aqş yarışaq.
Ən yaxşısı, vətən üçün çarpışaq,
Dağlarını, düzlərini qoruyaq.
Yad əllərdə, yad ellərdə qoymayaq.

MƏN BİR ŞAIR DOĞULMUŞAM

Təbim coşdu, daşdım yenə,
Söz səddimi aşdım yenə.
Elə bilmə çəşdüm yenə,
Söz odunda qorulmuşam.
Mən bir şair doğulmuşam.

Dinlə məni, sözümə bax,
Sən sözümdə düzümə bax.
Sevgi dolu gözümə bax,
Sənə çoxdan vurulmuşam.
Mən bir şair doğulmuşam.

Məni sözlə bələyişlər,
Ruhuma söz çılyıblər.
Bir az narin əlziyiblər,
Zərrə-zərə yogrulmuşam.
Mən bir şair doğulmuşam.

Sinəm sözlər diyarıdır,
Söz ömrümün meyarıdır.
Hələ ömrüm tən yarıdır,

Zənn eləmə yorulmuşam.
Mən bir şair doğulmuşam.

Söz çıxardıb başa məni,
Sözlə gətir cuşa məni.
Salma dağa-daşa məni,
O yerlərdə çox olmuşam.
Mən bir şair doğulmuşam.

Bası qarlı, uca dağam,
Toz-torpaqdan çox uzağam.
Qalx zirvəmə, gör nə ağam,
Təmizlənib sovrulmuşam.
Mən bir şair doğulmuşam.

Qoyma təbim, odum sənə,
Aç çöhrəni, göstər mənə.
Sözdən çələng hörüm sənə,
Vəsfin üçün çağrılmışam.
Mən bir şair doğulmuşam.

TƏSƏLLİ

Ağrularım çoxalsa da kürəkdə,
Hələ eşqin odu qalib ürəkdə.
Çox şükür ki, gəzdirmirlər xərəkdə,
Ayaqdayam, bədən həmin bədəndir.
Gəl soruşma bu həyacan nədəndir.

Elə bilmə itirmişəm yerişi,
Axtarıram çıxış ilə girişi.
Hələ özüm həll edirəm hər işi,
Tanrı daim bizi kömək edəndir.
Gəl soruşma bu həyacan nədəndir.

Yaş ötsə də hələ həddi aşmayıb,
Könülüm ən son nəğmələrin qoşmayıb.
Ömrüm qopub məhvərindən daşmayıb,
Ümidlərim harayına yetəndir.
Gəl soruşma bu həyacan nədəndir.

Zakir dünya geniş, açıq pəncərə,
Çox baxsan da sanma yolun döndərə.
Vermə naşaq günlərini kədərə,
Bu dünyaya gələn bir gün gedəndir.
Gəl soruşma bu həyacan nədəndir.